

Mahmudlu kənd musiqi məktəbinin uğurları



Qubadlı rayon Mahmudlu kənd uşaq musiqi məktəbi 1988-ci ildə yaradılmışdır. 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra məktəb öz fəaliyyətini Sumqayıt şəhərindəki Səid Rüstəmov adına incəsənət məktəbinin, sonra isə 28 may Diyarşunaslıq Muzeyinin binasında davam etdirməyə başlamışdır.

Məktəbin direktoru, gənc musiqiçi və qabiliyyətli təşkilatçı Samir İsmayılova səhbət edərkən bildirdi ki, hazırda məktəbin 8 şöbəsində 158 şagird, 45 nəfər təcrübəli müəllimlər dərs deyir. İndi burada fortepiano,

skripka, tar, kamança, qarmon, nəğara, saz və xanəndəlik sinifləri fəaliyyət göstərir. Fərəhələ qeyd etməliyik ki, müəllimlərin səyi və təşəbbüsü ilə nailiyyətlərimiz ilbəil artır. Məktəbin şagirdləri təkcə rayon, şəhər tədbirlərində deyil, eyni zamanda respublika, hətta beynəlxalq tədbirlərdə də uğurlar qazanırlar. Samir müəllim onu da qeyd etdi ki, burada keçirilən yüksək səviyyəli dərslərin nəticəsidir ki, məzunlar arasında musiqi təməyülli ali və orta ixtisas məktəblərə maraq günü-gündən artır. Dərsdənəzar tədbirlər, "ustad dərsləri" də uşaqların musiqiçi kimi yetişməsinə, dərs keyfiyyətinin formallaşmasına kömək edir. Məsələn, "Xocalı - qan yaddaşımız", "Novruz bayramı", Sumqayıt gününe həsr olunmuş tədbir, "Aprel döyüşləri tarixi qələbə idi", H.Hüseynovun 100 illiyinə həsr olunmuş konsert, ulu öndərin ildönümüne həsr olunmuş dəyirmi masa, Not bayramı, 1 İyun - Uşaqların Beynəlxalq Müdafisi Gününe həsr olunmuş tədbir, Beynəlxalq Sülh Gününe həsr olunmuş dəyirmi masa, "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" adlı konsert proqramı və sair tədbirlər bu qəbeldəndir. Onu da qeyd etmək lazımdır ki, məktəb Sumqayıtda fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə birgə fəaliyyət göstərir. Belə ki, Sumqayıtin 70 illiyinə həsr olunmuş konsert, 20 Yanvar faciəsinə həsr olunmuş "Vətən acısı unudulmur"



adlı tədbir də şəhər əhalisi tərəfindən maraqla qarşılanmışdır. Ümumiyyətlə, məktəbin uşaq kollektivinin Sumqayıtin mədəni-maarif müəssisələrinin özfəaliyyət kollektivləri ilə birgə fəaliyyətidə diqqət çəkir.

Məktəbin direktoru bildirdi ki, məktəb xarici ölkələrin mədəni tədbirlərində də fəal iştirak edir. Belə ki, 2019-cu ildə online şəklində keçirilən "Uluslararası Sanat Yarışmaları" adlı V beynəlxalq müsabiqədə məktəbin fortepiano şöbəsinin V sinif şagirdi Əminə-Yaqut Nəsirli I dərəcəli, skripka şöbəsinin V sinif şagirdi Məmmədəmin Nəsirli isə II dərəcəli diploma layiq görülmüşdür.

Ukraynada online şəklində keçirilən "I Uluslararası Sanat Yarışması "CAART WORLD" adlı beynəlxalq müsabiqədə Sumqayıt Regional Mədəniyyət İdarəsi məktəbin fortepiano ixtisası üzrə III sinif şagirdi Fa-

timə Məsuməzadə I dərəcəli diploma və Aynaxanım Ağazadə isə II dərəcəli diploma layiq görülmüşlər.

Türkiyə Respublikasında keçirilən "14 Uluslararası PERA PİANO FESTİVALI" müsabiqəsində 8 yaşa qədər Solo piano kateqoriyası üzrə məktəbin I sinif şagirdi Aynaxanım Ağazadə "Mansiyon" ödülüne layiq görülmüşdür. O, eyni zamanda, gənc pianoçuların IV Respublika müsabiqəsində də uğurlu çıxışına görə fəxri fərmanla təltif olunmuşdur. Onun bu uğurlarında fortepiano şöbəsinin müdürü Fatimə xanım Hacıyevanın böyük əməyi var.

Məktəbin nailiyyətləri gündən-günə artır. Biz də məktəbin müəllim və şagird kollektivinə bundan sonra da-ha böyük uğurlar, müvəffəqiyətlər arzulayırıq.

**Zabit CAVADOV,
"Respublika".**